

Qurultayın diaspor fəaliyyətimizin güclənməsində böyük rolu olacaq

Dünya Azərbaycanlılarının 5-ci qurultayının işğaldan azad edilən Şuşada keçirilməsi barədə qərarın çox böyük tarixi əhəmiyyəti var və o, mənəvi və simvolik baxımdan dəyərlidir. İndiyə kimi dünya Azərbaycanlılarının qurultayları ölkəmizin paytaxtında keçirilirdi. Bu ali məclisin isə 30 ildən sonra ilk dəfə işğaldan azad olunmuş torpaqlarımızın ən gözəl məkanında, Qarabağın incisi – Şuşada keçirilməsi təsadüfi deyil. Bu qurultay dünya Azərbaycanlılarının taleyində və həyatında xüsusi bir hadisə kimi yadda qalacaq.

Mən qurultaydakı çıxışımda bildirdim ki, ötən illərdə Bakıda keçirilən qurultaylarda iştirak etmək nə qədər əlamətdar olsa da, Şuşada keçirilən Zəfər Qurultayı hər bir Azərbaycanlının qürurla xatırladığı hadisə olacaq. Çünki diasporumuz böyük Qələbədən sonra ilk dəfə bir araya gəldilər. Həmvətənlərimiz Şuşadan birliyimizi, həmrəyliyimizi bəyan edib, şanlı qələbəmizin rəmzi olan “dəmir yumruğu”nı gücümüzün sübutu olduğunu bir daha dünyaya çatdırdılar. Təxminən 65 ölkədən 400-ə yaxın diaspor nümayəndəsinin iştirak etdiyi qurultayda müvafiq komitənin hesabatı dinlənilməklə bərabər, “Postmüharibə dövründə Azərbaycan diasporunun qarşısında duran vəzifələr”, “Qarabağın bərpası və yenidən qurulmasına Azərbaycan diasporunun töhfələri” mövzularında müzakirələr keçirildi.

Bu fikirləri Almaniyaadakı Azərbaycan Dostluq Cəmiyyətinin

sədri Naibə Hacıyeva səsləndirdi. O belə bir tədbirin məhz bugünlərdə keçirilməsindən qürur duyduğunu dilə gətirdi: “Bu, son illər yüksək təşkilatlanma və birlik nümayiş etdirən, beynəlxalq ictimaiyyətin Azərbaycan həqiqətləri ilə bağlı məlumatlandırılmasında xüsusi rol oynayan diasporumuzun Qarabağın azad olunmasından sonra ilk böyük görüşüdür. Dünya Azərbaycanlılarının V Qurultayının keçirilməsi, üstəlik, bu addımın torpaqlarımızın işğaldan azad olduğu dövrdə atılması, eləcə də soydaşlarımızın ali məclisinin Şuşada təşkil edilməsi hər birimiz üçün qürurverici faktır. Qoy dostlarımız da, düşmənlərimiz də görsünlər ki, Prezident İlham Əliyevin məqsədyönlü fəaliyyəti, liderliyi, milli maraqlarımızı qətiyyətlə müdafiə etməsi, düşünülmüş və qətiyyətli siyasəti hər bir soydaşımızın istənilən arzusunun reallaşdırılmasını təmin etmək iqtidarındadır. Tədbirdə

iştirak edən hər birimiz böyük fəxr və qürur hissi keçirdik. Mən bir daha Azərbaycanlı olduğumla fəxr etdim. Bizə belə möhtəşəm sevinc hissini bəxş edən müzəffər Ali Baş Komandanımıza, şanlı ordumuza minnətdarıq. Bu torpaqların azadlığı uğrunda şəhid olan Vətən övladlarının ruhu qarşısında baş əyirəm. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cənsağlığı versin.”

N. Hacıyeva xüsusi olaraq diqqətə çatdırdı ki, Zəfər Qurultayı Almaniya diaspor fəaliyyətimizin güclənməsində böyük rol oynayacaq. Çünki biz artıq qalib ölkənin diasporuq. Burada verilən qərarlar, panel müzakirələr diasporun fəaliyyətinin yeni yol xəritəsidir. Biz fəaliyyətimizi növbəti 5 ildə Zəfər Qurultayının yeni çağırışlarına uyğun davam etdirəcəyik.

Müəhəbbim qurultayda çıxışı zaman səsləndirdiyi bu fikri də xüsusi vurğuladı ki, dünya Azərbaycanlılarının öncəki qurultaylarında Prezident İlham Əliyev Azərbaycan xalqının heç vaxt işğalla barışmayacağını demişdi. Bu günün reallığı göstərir ki, dövlət başçımız öz sözündə, vəində qətidir. Cənab Prezident üzərinə götürdüyü bütün öhdəlikləri, vədləri həmişə yerinə yetirdiyini əyani şəkildə sübut edir. Zəfər Qurultayı da bunun bariz nümunəsidir. Qurultaydakı çıxışında cənab Prezident dünyaya bir daha mesaj verdi ki, 44 gün ərzində Azərbaycan təkəre Ermənistanla, dünya erməniliyi ilə



müharibə aparmayıb, həmçinin onun himayədarları ilə müharibə aparıb və tarixi Zəfər qazanıb. Bu möhtəşəm Qələbə Prezident İlham Əliyevin yürütdüyü siyasətin təntənəsidir.

Şuşa Qurultayı postmünaqişə dövrünün reallıqlarının təbliğində diasporumuzun da üzərinə böyük məsuliyyət düşdüyünü bir daha önə çəkdi. Mən bütün auditoriyaya üz tutaraq dedim ki, indiyə qədər torpaqlarımızın işğalının real olduğunu sübut etmək üçün işlər aparırıdysa, bu gündən Qələbəmizin haqq işi olduğunu, viranəyə çevrilmiş şəhər, rayon və kəndlərimizdə aparılan abadlıq, tikinti–quruculuq işlərini dünyaya bəyan edəcəyik.

Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”